


## [mam Xomeyni \(r\) 20-ci srd zhur edn nadir xsiyyt](#)

Hr ada z almind cryan yaradan xsiyytler zhur edir. Bu xsiyytler n qdr fikir v tfkkr adamlardrsa, xalq arasında tarixi təcrübələr və xarizmatik hərkətlər malik olsalar, zəmiyyətlərində və zamanlarında bir o qdr tsirləri ola bilərlər. 20-ci srd bu xsiyyətlərdən biri dənənən nəqilabənni lideri mam Xomeyni (r) idi



ARANNEWS.COM

Arannews :Ruhullah Musvi Xomeyni hicri msi 1281-ci ildə rann Xomeyni hrindən anadan olanda heccedil; kim onun bir gümüş siyasi, dini və mədni almda bəyümək dəyişiklik yarada bilcəyin inanmır, lakin tarix ona bir &ccedil;ox hadisli gümüşstrdi. Ondan elmi, siyasi və dini sahdə səsləndirilən və cryan yaratma bacaran məbariz, zhəmtke və .dinamik xsiyyət yaratdı  
 mam Xomeyni (r) Birinci Duumınya Muumıharibsi hadisli, randa Qacarlar suumıllalsının suumıqutu, Phlvi doumlıvrıumınlı umıbalanc və randa onlarn hakimiyətinin moumlıhkmlımsı, siyasi qruplar arasında siyasi &ccedil;kimli, Phlvi doumlıvrıumınd ruhanılrin sxdrımas, ruhanılrin təcrid olunması, kinci Duumınya Muumıharibsinin balamas , Rza Xann suumıqutu, &Uuml;&ccedil;&uumı;ncuumı; Duumınyada millt&ccedil;ilik, Muumısddiq və Aytullah Kaaninin qiyam, 28 avqust 1943-cuumı; il doumlıvlt &ccedil;evrilii, Muumıttfiqlırin rana gliinin ahidi olmudu. ran və Rza xann suumıqutunu &ouml;yrnmi və bu hadisliin bzilindən rol oynam , rann mədniyyətini, siyastını və tarixini duumızguumınlı thil ed bilmədir. Ona gouml;r dənəndən bəyümət&uumı;n bu təcrlıbdən sonra &ouml;mruumınlı umısonunda onu duumınyanın n .nuumıfuzlu və davamlı xsiyyətlərindən birin &ccedil;evirin hərkətlər etdi Buumıt&uumı;n bunlarla yana, yaad yerdə bzi məzəbə hadisliinin və doumlıvrıumınlı houmlıkmaların zuumılmı umıahid olmu, atasının &ouml;z doumlıvrıumınlı umızalmlarna qarapardı məbarizni yaxndan gouml;rmuumı; və &ouml;lk daxilindəki ilrdən .tam xərdar olmudur. O, &ouml;lk və xalq arasında , ran daxilində idi mam Xomeyninin xsiyyətinin xuumısusiyətlərindən biri dənənən gənc yalarında dini elmlər diqqət yetirik, Aytullah Burucerdə, Hacı eyx bədoumlılkrim, Aytullah Xansarı kimi alimlərin huumızurunda təhsil alaraq ictihad sviyyəsin və fiqhın zirvəsin &ccedil;ata bilin elmi nuumıfuzu idi. Eyni dini və elmi sima ilə randa ran və denənən mədniyyətini və adət-nəqliyəni həmçinin, ran mədniyyətinin məhvinə sadıq olan ziyallar və xəslər tədris etdi &uumı;z gəldi. 27 yanda houmlıvzıldə fləsif drsi vermiş balam, fləsif il yana, nəzri irfan, məli irfan, fiqh və fiqhın səslərin &ouml;yrtdı, 27 yanda zəhməti .nəticəsində şəhər duası rəhbərlik etdi.  
 mam Xomeyni ruhani libasında elmi və dini fəaliyyətlərə müsbət olsa da, qeyri-dini houmlıkumtlərin xalqın din və qıdsını ziflədə bilcəyin inandı &uumı;&ccedil;&uumı;n siyasi cryanlar heccedil; vaxt diqqətdən knarda qoymur və Phlvi houmlıkumtlərdə bunun səsləndiriləkləri var idi. Buna gouml;r dənəndə dənəndə vrıumınlı ictimai və siyasi problemlərini anladı və doumlıvrıumınlı houmlıkumtlərin və siyasi cryanlara məbariz, etdi, buna gouml;r dənəndə, Kf İsrərə kitabını yaza bildi və o &ouml;vrıumınlı ziyallar ilə qarşılıqlı &uumı;&ccedil;&uumı;n siyasi və sosial həllərə təqdim etdi.

gr qbul etsk ki, insanlarn dyrli, qid v qidlri mdniyyitlrin sas elementlidir, mam Xomeyni slam xalqlar nn g&ouml;rkmlı xsiyylrindn biri olmaldr ki, d&uuml;nyada n b&ouml;y&uuml;k v n m&uuml;h&uuml;m siyasi v mdni inqilablardan birini yarada bilsin. O, &ouml;z zamannda mdniyyti cmiyytin sas s&uuml;tunu hesab etmi v mdniyyt

&ouml;z&uuml;nmxsusluun verilmsinin insana

&ouml;z&uuml;nmxsusluq bx etdiyin inanm v insan kainatdak b&uuml;t&uuml;n varlqlarn sli hesab etdiyi &uuml;&ccedil;&uuml;n .insan trbiysin n &ccedil;ox hmiyyt vermidir

mam Xomeyni mdniyyti ictimai dyiikliyin sas v prinsipi hesab etmi v bu sasda slam nqilabnn vvlind Mdni nqilabn Ali urasn yaratm, universitetlrdki dyiikliklr sas vermi, universitetlr v elm mrkzlrin diqqt hmi diqqt mrkzind olmudur. Universitetlrin insan yaratdn v buna g&ouml;r d onlarn hmiyytinin b&uuml;t&uuml;n digr mrkzlrndn daha vacib olduunu vurulamdr. O, hr zaman vurulad ki, biz hrbi v siyasi m&uuml;daxildn qorxmuruq, ksin, Qrbin mdni h&ouml;kmranIndan .qorxuruq

O, slam v ran mdniyytin drindn bld idi v mhz bu bilikl bel bir dyiiklik xalqn ruhunda v &uuml;urunda ilmi v inqilab

&ouml;z&uuml;n&uuml;nk&uuml; hesab edn v onu var g&uuml;c&uuml; il qoruyan bir xalq yaratmdr. Millt, xalq, ayaqyaln, mhrum klmsi he&ccedil; vaxt mamm s&ouml;zlrindn &ccedil;xmamdr v xalq hakimiyytin n m&uuml;h&uuml;m s&uuml;tunu hesab edilmidir v buna g&ouml;r d randa dini demokratiya tarixinin alnna onun &ldquo;trzi .milltin ryidir&rdquo; qzl c&uuml;mlsi hkk olunmudur

mam Xomeyninin xsiyytinin digr g&ouml;rkmlı x&uuml;susiyti onun slam xalqlar arasında dir&ccedil;li&ccedil;i rolu idi. O, slam ideyalar il milli rftarlar qardrmrd v onun bzi hrkt v &ccedil;xlar tkc ran

&uuml;&ccedil;&uuml;n deyil, b&uuml;t&ouml;vl&uuml;kd slam &uuml;mmti &uuml;&ccedil;&uuml;n id. &Ccedil;xlarnda n &ccedil;ox &ldquo;m&uuml;slman &uuml;mmti&rdquo; klmsi ildilirdi ki, bu da onun dini msllrd s&uuml;ni corafi h&uuml;dudlardan &ccedil;xmasna dlalt

edir, slam d&uuml;nyasn v slam d&uuml;nyasnn birliyini

d&uuml;nyasn v rd&uuml;. Onun &uuml;&ccedil;&uuml;n i v

s&uuml;nnilrin birliyi v ixtilaflardan &ccedil;kinmk vacib idi. slam

d&uuml;nyas v slam d&uuml;nyasnda dini ideyalar hyata

ke&ccedil;irilmsi haqqnda d&uuml;&uuml;nd&uuml;. mam Xomeyninin fikirlri pak insan fitrtindn qaynaqland &uuml;&ccedil;&uuml;n he&ccedil;

bir x&uuml;susi niyyt olmadan d&uuml;nyaya yayld. dalt,

&ouml;z&uuml;n qayd, slam d&uuml;nyasnn birliyi, mdniyyt orijinallq,

mdni ialn qarsnn almas, xalqlarn yerli v dini mdniyyti,

m&uuml;stmlk&ccedil;iliyin v istibdadn inkar, istniln yolla

z&uuml;lm&uuml; inkar etmk, aparteidin inkar, t&ouml;vhid hidayt v s.

mam Xomeyni hrkatn universal edn &uuml;arlardan idi v blk d bu

g&uuml;n d&uuml;nyada mam Xomeyninin hrkt v ideyalar nisbi bel olsa .tsir etmyн yer yoxdur

mam Xomeyninin &ldquo;Vilayti-Fqih&rdquo; nzriyysi, dini demokratiya, slam h&ouml;kumti, dini v siyasi legitimlik, slam insan haqlar, slam d&uuml;&uuml;nncsi, slam mzhblrinin yaxnlamas v s kimi dini, mdni v siyasi ideyalar bu g&uuml;n d d&uuml;nyada ciddi kild m&uuml;zakir

olunur. Ona g&ouml;r d mam Xomeyni xsiyytinin mdni v dini chtlrini bilmk &uuml;&ccedil;&uuml;n onun kitablarn v d&uuml;&uuml;nclrini .&ouml;yrnmk lazmdr

Bel bir xsiyyt rann d&uuml;&uuml;nc v tarixind k&ouml;klnmdn &ouml;z hrkatna balaya bilmzdi v buna g&ouml;r d tam dini, mdni v siyasi yetkinlikdn sonra 1342-ci ild siyasi hrkatna balad v 15 xordad 1342-ci il qiyam Phlvi rejimin n m&uuml;h&uuml;m zrb oldu v ciddi kild yatrlrd, lakin mam Xomeyninin sonrak hrktlri &uuml;&ccedil;&uuml;n qlcm oldu. 1343-c&uuml; ild amerikallara siyasi toxunulmazlq verilmsi mqsdi il Kapitulyasiya Qanunu qbul edilnd mam Xomeyninin tarixi nitqi s&ouml;ylnilir v nticd d&ouml;vr&uuml;n h&ouml;kumti buna d&ouml;z bilmyib v mam T&uuml;rkiyd Bursaya s&uuml;rg&uuml;n etmk .mcburiyytind qalr

Phlvi rejiminin bu hrkti il mam Xomeyninin siyasi hrkat ciddi kild balad v bir il T&uuml;rkiyd olduqdan sonra mam raqda Ncf rf getdi v 13 il Ncfd dini elmlrdn drs dedi v eyni zamanda dini v siyasi biliklagini inkiaf etdirdi. 1977-ci ild olu (Mustafa Xomeyni) hid oldu. 1978-ci ild mam Fransaya getdi v Fransadan siyasi hrkatn davam etdirdi. Bir ne&ccedil; aydan sonra 78 yanda rana gldi v camaat trfindn &ouml;vql qarland. nsanlar onu ilahi bir nemt kimi &ouml;vql qucaqladlar v d&ouml;vr&uuml;n h&ouml;kumti v Phlvi he&ccedil; n ed bilmdi v &ouml;lkdn qa&ccedil;maa mcbur oldu v &ldquo;haqq gldi v batil .getdi&rdquo; &uuml;ar drk olundu. Yni haqq gldi v batil getdi mam Xomeyninin randa hakimiyytd olduu 10 il 4 ay rzind Qrb d&uuml;nyasnn k&ouml;myi il raq rejiminin rana qar 8 illik m&uuml;haribsi ttbiq edilmi v rana qar onlarla sui-qsd v qsd planlar rana qar hazrlanmdr. Ancaq xalq liderini qiymtli bir d&uuml;rr kimi tyind saxladlar v milyonlarla insan mam Xomeyninin ideyalarn hyata ke&ccedil;irmk &uuml;&ccedil;&uuml;n misli g&ouml;r&uuml;nmmi kild canlarn v mallarn qurban vermy hazr idilr v qlbnin sirri d bu idi. O, 14 xordad 1368 ci ild Allah dvtin Ibbeyk deyib bdiyyt almin qovudu v br tarixind o vaxta qdrki n b&ouml;y&uuml;k dfn mrasimi qeyd alnd. mam Xomeyninin dfn mrasimi 10 milyondan &ccedil;ox insann itirak etdiyi d&uuml;nyann n sx dfn mrasimi kimi Ginessin Rekordlar Kitabna d&uuml;&uuml;b. Beynlxalq xsiyyti v cv tsirin g&ouml;r 1979 cu ild .taymz jurnal trfindn ilin adam se&ccedil;ilib

Yekun v diqqt&ccedil;kn mqam budur ki, mam Xomeyni &ouml;z fikirlini elmi v etibarl dini mnblr saslanaraq byan etmi , nfsi v xlaqi y&ouml;n&uuml;m&uuml;n&uuml; tkmillirmkl xalqa tqdim etmidir. hid M&uuml;thhri, hid Beheti , Aytullah Xamenei, mrhum Haimi; hid Bah&uuml;nar v s. kimi tlblr yetidirdi v onlarn hams mama olan eq il &ccedil;aldlar v ondan sonar hmin eqi v vfadarl Aytullah Xamneyiy g&ouml;strdilr v b&uuml;t&uuml;n qlblri v canlar il mam Xomeyninin v ondan sonra da eyni mhbbbt v sdaqtin salam ideyalar sasnda slam h&ouml;kumtinin saslarn qurmaa &ccedil;aldlar. Aytullah Xameneiy v mam Xomeyni kimi elmi, xlaqi v dini sima d&uuml;nyada bu g&uuml;n d milyonlarla insan heyran edir v buna g&ouml;r d 43 ildn sonra v &ccedil;oxsayl beynlxalq tzyiqlr baxmayaraq, randa dini hakimiyytin .saslar m&ouml;hkmdir v xalq buna sadiqdir

li Purmrcan - iyun 2022